

Hər bir xalqı dünyada tanınan onun elmi, mədəniyyəti və milli dəyərləridir. Bir deyim də var: o xalq böyükdür ki, yetirdiyi şəxsiyyətləri, görkəmli elm xadimləri, ziyanları ilə tanınır. Müasir dövrümüzdə də həyatımızın sürtənə dəyişdiyi reallıqda cəmiyyətdəki çəkisi və bütövlükədə elmin səviyyəsi həmin toplumun dünyadakı yerini müyyəyən edən mühüm amillərdən birinə çevrilmişdir.

Hüquq elmləri doktoru elmi dərcəsi almış ilk azərbaycanlı qadın, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar hüquqsunas, professor Məsumə Məlikova haqqında yazarkən, müxtəlif materialları oxuyarkən həmişə bir fikir bu deyərli insanın xarakterinə aydınlaşdırır: o inanır ki, düzgünlüyü, haqq-a-ədalətə tapınanların nəsibi sonsuz rəğbət və sevgidir. Özüne münasibətdə də hər yerde bunu görürdü. Məsumə xanım hüquqsunas, müəllim, alim ömrü yaşamağın məsuliyyəti ilə çalışır. Qazandığı uğurlar, fəxri adlar onun uzun illik gərgin zəhmətinin, elmi araşdırılmalarının bəhrəsi idi. Və bir də heç zaman işlərinin çıxlığından qayğılarından qaçmaq üçün bəhanəyə çevirirmirdi. Laqeydlik, bigənlik ona yad idi. Tələbələri Məsumə Məlikovanın sımasında elmdə, təhsildə güzəştə getməyən gözəl alim, tələbkar olduğu qədər



şafına, vətoni Azərbaycanda yeni-yeni hüquqsunaslar nəslinin yetişməsi missiyasına töhfə vermək istəyindən irəli gəlmışdır.

Professor Məsumə Məlikova zəhmətkeş ailədə doğulsa da, elmə üz tutmasında ailəsinin təhsilə verdiyi dəyərin böyük rolu olmuşdur. Azərbaycanlı qadının ideal nümunəsi olan anası Mürqüzər xanım həyatını ailəsinə həsr etməklə beş övlad böyütmüş və onların hər birinə uşaq çağlarından təhsile, biliyə, daim öyrənməyə marağın formalasdırılması üçün böyük zəhmət sərf etmişdir. Belə bir mütərəqqi və yaradıcı mühit övladların hər birinin müxtəlif sahələrə yönəlmələrinə səbəb olmuşdur. Ailənin üçüncü övladı M. Məlikova isə xüsusi principiallıq tələb edən hüquq sahəsini seçmişdir.

22 noyabr 1929-cu ildə Bakıda dünyaya göz açan Məsumə Məlikova 1952-ci ildə Azərbaycan Dövlət Universitet-

üçün yetərlidir: "M.F. Axundovun ictimai-siyasi baxışları", "Nizami Gəncəvi və Azərbaycan maarifçiliyi", "XIX-XX əsrin əvvəllərində Azərbaycanda siyasi-hüquqi təlimlər tarixi", "Azərbaycanın siyasi-hüquqi nəzəriyyələr tarixi", "Kitabi-Dədə Qorqud"da ictimai-siyasi və hüquqi ideyalar" və sairə. Göründüyü kimi, xanım alimin elmi yaradıcılığında toxunduğu mövzular Azərbaycanda yalnız hüquq elmi deyil, eyni zamanda siyasi fikrin, ötən əsrin 50-60-ci illərindən etibaren Qərbdə artıq geniş şəkildə öyrənməyə başlanmış politologiya və siyasi nəzəriyyənin inkişafı prosesində güclü təkan hesab edilməlidir. Xüsusi xalqımızın ictimai-siyasi fikir tarixinə əsaslı diqqətin ayrılması Məsumə xanımın elmi-pedaqoji kar-

gösterir. M. Məlikova "İstoriya gosudarstva i prava", "Međunarodnoe pravo i srovnitel'noe pravo" jurnallarının redaksiyası heyətlərinin üzvü olmuşdur. Eyni zamanda onun ölkəmizdə "AMEA-nin Xəbərləri" jurnalının tarix və hüquq elmləri seriyasının, "Hüquqi dövlət və qanun", "Dövlət və hüquq", "Hüquq və gənclik" jurnalının, AMEA-nin "M.F. Axundzadə ensiklopediyası"nın ərsəyə gəlmesində misilsiz xidmətləri var. O, 30 ildən artıqdır ki, Bakı Dövlət Universitetinin xəbərlərinin sosial-siyasi elmlər seriyasının redaktorudur.

M. Məlikova ölkəmizdə, keçmiş SSRİ-nin bir çox şəhərlərində və xarici ölkələrdə keçirilən beynəlxalq konfransların da fəal iştirakçı olmuşdur. Belə ki, o, 1976-ci ildə Şotlandiya-İngiltərədə keçirilmiş Beynəlxalq Siyasi Elmlər Assosiasiyanın X konqresində Siyasi Elmlər Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü kimi iştirak etmiş və "Zaman amili və Azərbaycanda milli dövlət quruculuğunu nailiyyətləri" mövzusunda məruzə ilə çıxış etmişdir. 1986-ci ildə ABŞ-də - Kanada-da Amerika və sovet hüquqsunaslarının seminar müşavirəsin-

can Respublikası Konstitusiyasının, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının hazırlanması üzrə komissiyanın üzvü olmuş, eləcə də Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qanun layihələrinin müzakirələrində fəal iştirak etmişdir.

M. Məlikova professional elmi və pedaqoji fəaliyyəti illərində Sovet Siyasi Elmlər Assosiasiyanı İcraiyyə Komitəsinin, SSRİ və Azərbaycan SSR Tehsil Nazirliyinin hüquq elmləri üzrə tədris-metodiki şuralarının üzvü, Azərbaycan SSR Tehsil Nazirliyinin elmi-metodik şurasının elmi katibi, AAK-in 1998-ci ildən iqtisadi, fəlsəfə və hüquq elmləri üzrə Ekspert Komissiyasının sədri, AMEA-nın nəzdində Hüquq Elmləri üzrə Problem Şurasının sədri, AMEA-nın humanitar və ictimai elmlər bölməsinin bürosunun və AMEA-nın Rəyasət Heyəti yanında Terminolojiya Komissiyasının hüquqsunaslıq bölməsinin, Respublika Prokurorluğu yanında Elmi-məsləhət Şurasının və Respublika Ali Məhkəməsinin analoji şurasının üzvü olmuş, BDU-nun nozdində fəaliyyət göstərən FD 2.44 Dissertasiya Şurasının üzvüdür. Görkəmli elm xadimi M. Məlikovanın Azərbaycan elmi qarşısındaki xidmətləri xalqımız və dövlətimiz tərəfindən layiqiñə qiymətləndirilmişdir. O, dövlət orqanları və ictimai təşkilatlar tərəfindən çoxsaylı mükafata layiq görülmüşdür. 1969-cu ildə "Azərbaycan Respublikasının Əməkdar hüquqsunası" fəxri adı, 1976-ci ildə "Şərəf nişanı" ordeni, 2000-ci ildə "Şöhrət" ordeni, 2019-cu ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi yubiley medalı" ilə təltif edilmişdir. Məsumə xanım zəngin fəxri adları və təltifləri sırasında Bakı Dövlət Universitetinin 75 illiyi münasibətilə "Xatirə medalı" (1994-cü il), Aılə, Qadın və Uşaq Problemları üzrə Dövlət Komitəsinin "Xatirə" medalı (2009-cu il), Tehsil Nazirliyinin "Fərqlənməyə görə" döş nişanı (2009-cu il), Tehsil Nazirliyinin "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalını, habelə elm və dövlət orqanları tərəfindən layiq görülmüş çoxsaylı fəxri adlarını qeyd etmək olar. 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə M. Məlikovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqəbüdü verilmişdir.

də sovet hüquqsunaslarının assosiasiyanının xüsusi qrup iştirakçı 1991-ci ildə Türkiyədə Azərbaycan Respublikasının Qadınlar Cəmiyyətinin nümayəndəsi kimi iştirak etmişdir.

Görkəmli alimin yalnız Azərbaycan deyil, həm də xarici ölkələr üçün yüksəkxitəsləli elmi kadrların hazırlanmasına xüsusi xidmətləri olmuşdur. Onun rəhbərliyi altında 30-dan artıq, o cümlədən Suriya, İordaniya, Fələstin, Vietnam və digər ölkələr üçün çoxlu sayıda hüquq üzrə fəlsəfə doktoru və hüquq üzrə elmlər doktoru disertasiya işi müvəffəqiyyətlə müdafiə edilmişdir. Hazırda hüquq üzrə fəlsəfə doktoru və hüquq elmləri doktoru programı üzrə elmi rəhbərliyi davam edir.

Böyük hüquqsunas alım həyati boyu özünü Azərbaycan cəmiyyətinin bir parçası olaraq qəbul etmiş, ölkəmizdə baş verən ictimai-siyasi proseslərlə yaxından maraqlanmış, ictimaiyyətin ayrılmaz hissəsi, xalqını və dövlətin sevən vətəndənə olaraq verən hər hansı ümummilli xarakterli hadisəyə öz münasibətini bildirmişdir. Məsumə xanım hələ sovet dönenin son illərində, Azərbaycanda torpaqlarımızın qəsb edilməsi və xalqımızın zorla deportasiyasına yönəlmış erməni separatçılığı meyilləri baş qaldıranda Moskvadan on yüksək kürsülərindən tarixi saxtalasdırma və Azərbaycan xalqına qarşı dözümsüzlük üzərində bərqərar olmuş erməni milliyyətçiliyi və bölgülüyü qarşı öz haqq səsini, etirazını ucaltmışdır. O, Sov. İKP MK-nin üzvü kimi partianın XXVIII qurultayından tribunaşından çıxış edərək ermənilərin Azərbaycana qarşı məkrli təcavüz nüyyətlərini ifşa etmiş, keçmiş SSRİ-nin subyektlərinin ölkənin konstitusiyası ilə təsbit olunmuş bütövlüyü prinsipinə hörmət edilməsi tələbini irəli sürmüştür.

M. Məlikova Azərbaycan Respublikası qanunvericiliyinin işlənib hazırlanmasında da fəal iştirak etmişdir. Belə ki, o, "Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında" 23 sentyabr 1989-cu il tarixli Azərbaycan SSR-in Konstitusiya Qanununun hazırlanmasında iştirakçılarından biri, Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi 1978-ci il Azərbaycan SSR Konstitusiyasının və 1995-ci il Azərbay-

tinin Hüquq fakültəsini bitirmiş və "Dövlət hüququ" kafedrasında elmi-pedaqoji fəaliyyət məqsədilə müəllim vəzifəsində saxlanılmışdır. 1953-cü ildə aspiranturyaya qəbul olunan gənc hüquqsunas M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə ezam edilmiş və üç il sonra həyatının elm və təhsil alma mərhələsinin bu dövrünü də başa vurmaştı. Həmin illərin mövcud konyunkturasına görə, ciddi elmi fəaliyyətlə məşğul olacaq mütəxəssis bu yolu mütləq keçməli idi. M. Məlikovanın Lomonosov adına Moskva Dövlət Universitetində aspirantura pilləsini bitirməsi yalnız onun öz peşəkar karyerası üçün deyil, həm də bütün respublika adına böyük uğur, Azərbaycan elmi və təhsili üçün ölçüyəlməyən vəziyyəti olmasına vacibdir. Bunların sırasında zəka, zəhin aydınlığı, dərk surəti, ağıl gözəlliyi və hafızonun əhəmiyyəti böyük rol oynayır. Azərbaycan elminin görkəmli nümayəndəsi, həyatının elmə, təhsilə və pedaqoji fəaliyyətə həsr etmiş, milli hüquq elmində yəni istiqamətlərinə əsasını qoymuş və bütöv bir məktəb yaratmış Məsumə Fazıl qızı Məlikova özündə bütün bu keyfiyyətləri birləşdirən əsl ziyalıdır.

Dünya üzrə qadın alımların elm adamlarının ümumi sayının cəmi üç faizi təşkil edirlər. Müasir dünyada elmin inkişafı, gender bərabərliyinin bəşəriyyətindən mütərəqqi nailiyyəti kimi daha böyük kütlələr tərəfindən qəbul edilməsi və qadının cəmiyyətdəki yerinin məhiyyəti elmdə onun rolu prosesinə də özünün pozitiv təsirini göstərir. Qadın elm adamlarının sırasında təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarada da tanınan M. Məlikovanın da olmasa Azərbaycan elminin parlaq nailiyyətlərindən biridir.

Məsumə xanım Azərbaycanda milli hüquq elminin yaradıcılarından biri, xalqımızın tarixini, dahi şəxsiyyətlərinin dünyası və cəmiyyət, hüquq və ədalət barədə görüşlərinin aşdıraraq hüququn fərqli istiqamətlərinin, siyasi-hüquqi təlimlər tarixinin, milli hüquq məktəbimizin bünövəsini, özüllü yaradan işıqlı zəka sahibidir.

Azərbaycanda hüquq elminin öyrənilməsi və inkişafında məsilsiz xidmətləri, milli hüquq elmində əvəzedilməz yeri və rolü olan, peşəkar fəaliyyəti sayəsində on yüksək zirvələri fəth etmiş ilk hüquqsunas qadın alımız professor M. Məlikovanın haqqı və ədalətə xüsusi marağı və sevgisi hüquq elmine müraciətinin əsas səbəbidir. Hüquqsunaslığı meyil M. Məlikovanın bərabərliyə, ədalətə həssaslığı ilə yanaşı, həm də onun bu elm sahəsindəki çoxsaylı tədqiqat və çalışmalarını bütövlükdə milli hüququn inkişafını

yerasının ilk illərini əhatə edən dövr üçün olduqca cəsur fədakarlıq tələb edən addım idi. M. Məlikovanın elmi fəaliyyəti hüquqsunaslığın əsasən iki məhəmməd sahəsinə - ümumi dövlət və hüquq nəzəriyyəsinin və siyasi-hüquqi təlimlər tarixinin aktual problemlərinə həsr edilmişdir. O, Azərbaycanın milli hüquqi və siyasi təlimlər tarixinin banisi olmaqla yanaşı, həm də hüquq elmində yenilik sayılan bu məktəbin əsasını qoymuşdur. Bu, hüquqsunaslıqda tamamilə yeni bir istiqamətin təməlli, bünövəsi deməkdir.

Professor M. Məlikovanın xalqımızın tarixinde əvəzsiz yeri olan mütəfəkkirlərin, filosof və fikir adamlarının ideyalarını öyrənməsi bu görkəmli şəxsiyyətlərin Azərbaycan xalqının təmsilçiləri olaraq dünya ictimai-siyasi və hüquqi fikir tarixinə haqlı və layiqli yerdə malik olduqlarının nümayişi idir. Bu amil şübhəsiz ki, vətonimiz Azərbaycanın müstəqillik dövründə hüquq, politologiya, ictimai-siyasi tarix sahələrində ərəsəyə gəlmiş elmi araşdırımlar, əsər və dərsliklərin, habelə yəni nəsil hüquqsunaslarının və politoloqların formalasdırması və yetişməsində misilsiz əhəmiyyətli rol oynayır.

M. Məlikovanın xalqının milli ruhuna, tarixi və mənəvi köklərinə bağlılığı təhsil alındığı illərdən ölkəmizdə deyil, onun hədudlarından kənarada da tanınan M. Məlikovanın da olmasa Azərbaycan elminin parlaq nailiyyətlərindən biridir.

M. Məlikovanın xalqının məhəmməd sahəsindən təqiblərini, əsərlərinin müəllifi olmaqla yanaşı, Azərbaycan xalqının hüquqi təsəvvürlərinə dair ilkin mənbə və işartilər qismində çıxış edən zəngin yaradıcılığını da unutmamışdır ki, bu da onun mütəfəkkir olduğu elmi monoqrafiyalarda və əsərlərində eks olunmuşdur.

Görkəmli hüquqsunas alı-

min müəllifi olduğu elmi əsərlər, kitablar, monoqrafiya və dərs vəsaitlərinin adlarına bax-

maq qənaətimizi təsdiqləmək

gələcəyinə həsr etmişdir.

Onun hüquq kimi mürəkkəb sahədəki tədqiqatları və elmi yeniliklərinin tarixi əhəmiyyəti ondan ibarətdir ki, bu illər ərzində əsərə gəlmiş, dövlət orqanları, elmi müəssisələr və ali məktəblərdə şərəflə vəzifələrin icraçısı olmuş vətən övladları Məsumə xanımın zəngin fəaliyyətdən bəhrələnmişlər.

Professor M. Məlikova hüquq elminin müasir tələblər və çə-

arıqlılar şəraitində inkişafına, gənc kadrların yetişməsinə, bütövlükdə ölkənin ictimai həyatına, demokratik quruculuq prosesinə əvəzsiz töhfələr vermişdir.

Onun bu missiyasının kökündə insanlara dərin sevgi, həyat eşqi, nəciblik və xeyir-xahlıq amalları durur.

**Aliş QASIMOV,
Bakı Dövlət Universitetinin
kafedra müdürü, hüquq
elmləri doktoru, professor**